



Vaqif YUSİFLİ,  
filologiya elmleri doktoru

Elə yorulmuşam, elə bitmişəm  
İçimdə alışib sönəcək qədər  
Özüm öz köndümdə elə itmişəm  
Küsüb bu dünyadan köçəcək qədər.

İlk baxışda bir şeirin başlangıcı sevgi həsrətini, bir qadın qəlbinin göynərtisini ifadə edir. Əsl həsrət, nigaranlıqlıq, intizardan xəbər vermiş kimi. Amma bu, sevgi şeiri deyilmiş.

**Ey şəhid ölkəmin şəhid balası!**  
**Ay şəhid atası, şəhid anası!**  
**Qarşında deməyə söz də tapmırıam,**  
**Ölüb xəcalətdən bitənə qədər.**

Bu misralar Aləmzar Sadıqqızınınındır. Onun bütün şeirlərinin içindən bir QƏM küləyi əsir. Ancaq bu qəm küləklərinin səmti müxtəlidir. Gah Vətənin şəhid oğullarının məzarı üstə əsir, gah həyatın, gərdişin sıxıntılarından xəbər verir, gah da bir sevginin xatırələri üstə çökür. Gah da Vətənin igid oğullarını qələbəyə səsləyir.

**İndi ki qalxmışan, yalnız irəli,**  
**Düşünmə geriyə yolların qalıb.**  
**Şuşaya çatmağa bircə addımın**  
**Vətəni qucmağa qolların qalıb.**

Şərur rayonunun Aşağı Aralıq kəndində dünyaya göz açan Aləmzar heç özü də bilmədi ki, necə oldu ilk şeirini yazdı, "Azərbaycan qadını" jurnalına göndərdi və o şeir çap olunandan sonra kənddə hamı ona "şair qız" deməyə başladı. Sonra Bakıda kitabxanaçılıq texnikumunu bitirdi, tələbə ikən şeirlərin məclislərində iştirak etdi, bir vaxt əsərlərini sevə-sevə oxuduğu Məmməd Arazi, Söhrab Tahiri, Cabir Novruzu gördü. Doxsanıncı illerdə ədəbi birliliklərə meyl elədi, orada şeirlərini oxudu. Neçə illədir mən də onun şeirlərini izləyirəm. Amma deym ki, Aləmzar Sadıqqızı metbuatda tez-tez çıxış eləmir. Çalışır ki, oxucuların ruhuna, qəlbine yatan şeirlər lə görüşə çıxsın. Şeir yazmaq onun üçün ruhi, mənəvi ehtiyacdandır doğur. Son otuz ildə müasir poeziyada qadın yazarların sayı artır və təbii ki, onların arasında is-

# ƏDƏBİ HƏYAT

tedadlı şairlər az deyil. Aləmzar Sadıqqızı da bu məsuliyyəti dərk etdiyi üçün şeirə ciddi yanaşır, hər şeirləndə təzə söz deməyə can atır.

**Sabaha sağ çıvardım...**  
**Gecə ölən ruhumu**  
**Sənə bağışlayıram.**  
**Sənə gələn ruhumu**  
**Hərdən bir az əzizlə**  
**Azca ürəyinə bas.**  
**Mən səni incidəndə**  
**Məni ürəyindən as.**

Şeirdə obrazlı fikir nəzərə çarpır. Əsl şeir məhz fikirlə hissin, ağılla ürəyin vəhdətindən yaranır və Aləmzar Sadıqqızı

Onsuz da ruhumu sıxır bu gecə  
Bu gecə ağlayır gecənin üstə.

Bu şeirdə "hava" və "gecə" sözlərinin təkrarı deyilən fikri qüvvətləndirir. Aləmzarın "darıxan" şeirlərində metaforalar silsilə təşkil edir. "Bu gün çox darıxır evim, eşiyim, Hər terəf üstümə, üstümə gəlir. Od tutur sevincim alışır, yanır, Dərdim qol götürüb tüstümə gəlir"- məlumdur ki, ev-eşik darıxa bilməz, sevinc alışib-yana bilməz. Amma bunlar "çevrilmədə" canlılar kimi qol götürə bilərlər, alışib-yana bilərlər. Aləmzarın qoşmaları da onun bu şeir formasına yaradıcı yanaşmasına sübut ola bilər. Necə deyərlər: "köhnə havalarda" təzə bir avaz.

## "BİR QADIN AğLAYAR ÜZÜ PAYIZA"



qızının bir çox şeirlərində bu, aydın nəzərə çarpır. Şəhid Azərbaycan döyüşçüsü, mayor Elnur Əliyev həsr etdiyi şeir diqqət yetirin:

**Ölümün üstünə atılan oğlan**  
**Ölümən yuxarı qalxdın, bildinmi?**  
**Göyləri endirdin ayağın altda**  
**Mələktək dünyaya baxdin,**

Aləmzar Sadıqqızının şeirlərində darıxan bir insanın hiss-həyəcanları öz əksini tapır. Darıxmaq həm tənhalıqdan doğur, həm də nəyəse ümid eleməkdən. Şeirmizdə, xüsusilə, qadın yazarlarının şeirlərində darıxmaqdan çox danışılır. Ruhun sıxıntısını yaranır bu?

**Havadan vağzalı havası gəlir**  
**Gəlir bu ömrümün havası üstə.**

Sən mənim ömrümə yazılan sevinc  
Bəs, nədən bu qədər kədər dadırsan?  
Hər axşam qapqara gecə yeyirəm,  
Bəs niyə içimdə zəhər dadırsan?

Sən yoxsan, həyatın nə mənası var?  
Nə də dərdlərimin bir çərəsi var.  
Könlümün yüz dərdi, yüz yarası var,  
Ondanmı bu qədər nəhər dadırsan?

Aləmi tapmamış niyə itirdin?  
Bu gözəl sevdanı necə bitirdin?  
Ömrümə bu qədər məna gətirdin,  
Bəs niyə bu qədər hədər dadırsan?

Aləmzar bir sıra şeirlərində ayrı-ayrı şairlərin misralarını epiqraf seçir, həmin misranı şeirləndə aparıcı misra kimi işlədir. Nüsrət Kəsəmənlinin "Dəli bir ağlamaq keçir könlümdən" misrası ona yeni bir şeiri yazmağa ürkələndirib:

Bir atəş kəsilib, min arzu susub,  
Qarabağ sevincə tamarzi susub,  
Gözlərim lal olub var olub varağın altda,  
Dəli bir ağlamaq keçir könlümdən.

Aləmzarın "Bir qadın ağlayar üzü payiza" şeirini oxudum və onun qəmini, kədərini, həyata bir qədər nostalji baxışını duydum. Amma hər bir qəmin içində də bir ümidi var. Qarabağ həsrətinin bitəcəyi günün ümidi, könül arzularının çıçəklənəcəyi ümidi.